

AZƏRBAYCAN RESPUBLİKASI
ENERGETİKA NAZİRLİYİ

Q Ə R A R

№ 04

Bakı şəhəri

“13” iyun 2014-cü il

Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 23 aprel tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.3-cü yarımbəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Energetika Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamının 2.4-cü bəndinin və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi **qərara alır**:

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsi” təsdiq edilsin (Əlavə 1).

2. “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 23 aprel tarixli 2 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə ləğv edilsin.

3. Hüquqi münasibətlər şöbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir

Natiq Əliyev

Azərbaycan Respublikasının Energetika Nazirliyi

2014-cü il 13 iyun tarixli 04 nömrəli

Qərarı ilə təsdiq edilmişdir

Əlavə 1

Azərbaycan Respublikasının Energetika Nazirliyinin
Dövlət Enerji Nəzarəti İdarəsinin
ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) dövlət enerji nəzarətini həyata keçirən qurumdur və əsas vəzifəsi elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında, elektrik və istilik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində (bundan sonra - müvafiq sahədə) enerji resurslarından səmərəli istifadə olunmasında təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsində, Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və müvafiq sahədə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə"ni, Nazirliyin əmr, sərəncam və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına malikdir:

1.4.1. İdarə üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və özünün adı həkk olunmuş möhürə, müvafiq ştamlara və üzərində elektron ünvanı göstərilən blanklara malikdir;

1.4.2. İdarənin yerli bölmələri üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin, İdarənin və özünün adı həkk olunmuş möhürə, müvafiq ştamlara və üzərində elektron ünvanı göstərilən blanklara malikdir.

1.5. İdarənin vəzifəli şəxsləri Nazirlik tərəfindən müəyyən olunmuş vahid nümunəvi vəsiqəyə malik olurlar.

1.6. İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.

2. İdarənin fəaliyyət istiqamətləri

2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən enerji resurslarından səmərəli istifadənin, təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsinə nəzarət edir;

2.1.2. müvafiq sahədə Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik və istilik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə araşdırmalar aparır və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görür;

2.1.3. elektrik və istilik enerjisi ilə təchizatın subyektləri arasında yaranan mübahisəli məsələləri araşdırır və müvafiq tədbirlər görür.

3. İdarənin vəzifələri

3.1. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. İdarə müvafiq sahədə aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

3.1.1.1. fəaliyyətdə olan, tikilən, yenidən qurulan, təmir olunan, sazlanan enerji qurğularında elektrik və istilik enerjisindən istifadə, elektrik və istilik qurğularının quraşdırılması, elektrik şəbəkələrinin qorunması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına;

3.1.1.2. enerji qurğularının tikintisində, yenidən qurulmasında, təmir və sazlama işlərinin aparılmasında, layihə sənədlərinin və texniki şərtlərinin tələblərinə əməl olunmasına;

3.1.1.3. elektrik və istilik şəbəkələrində baş verən qəza, yaxud işdə imtinaların düzgün araşdırılmasına, qeydiyyatının aparılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

3.1.1.4. elektrik və istilik enerjisi üçün müəyyən edilmiş keyfiyyət normalarına əməl olunmasına, elektrik və istilik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə;

3.1.1.5. reaktiv gücün kompensasiyasının müvafiq təlimatlara əsasən optimal səviyyəsinin təmin olunmasına;

3.1.1.6. istehlak olunan elektrik və istilik enerjisinə görə hesablaşmaların Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq sayğaclar vasitəsilə aparılmasına;

3.1.1.7. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanunu və elektrik enerjisindən istifadə qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada istehlakçılara elektrik enerjisinin verilməsinin dayandırılmasına;

3.1.1.8. enerji resurslarından israfçılığa yol vermədən, səmərəli və qənaətlə istifadə olunmasına;

3.1.1.9. dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerji təchizatı müəssisələri tərəfindən elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması təsdiq edilmiş texnoloji sərfiyyat (texniki itki) tapşırıqlarına əməl olunmasına, onun azaldılması məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

3.1.1.10 dövlət elektroenergetika müəssisələrində, müstəqil enerji istehsalçılarında enerji istehsalına sərf olunan yanacaq normalarının azaldılması məqsədi ilə görülən tədbirlərin həyata keçirilməsinə;

3.1.1.11. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerji təchizatı müəssisələrində, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetcher xidmətlərinin

işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına;

3.1.1.12. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında istehsal edilən, ötürülən elektrik və istilik enerjisinin hesabatının, həmçinin dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, müstəqil enerji istehsalçısı ilə enerji təchizatı müəssisəsi arasında, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik və istilik enerjisinə görə hesablaşmaların uçot və ölçü cihazları vasitəsilə düzgün aparılmasına;

3.1.1.13. elektrik və istilik enerjisinə görə hesablaşmaların mövcud qayda, təlimat və digər hüquqi aktların tələblərinə uyğun təşkil edilməsinə;

3.1.1.14. dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri tərəfindən enerjisistemdə elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar tətbiq edilən məhdudiyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə;

3.1.1.15. enerjiyə olan tələbatın tam ödənilməsinə təmin etmək üçün təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

3.1.1.16. enerjiden istifadə zamanı ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə;

3.1.2. dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerji təchizatı müəssisələrinin, onların tabeliyində olan qurumların, habelə istehlakçıların (məişət abonentləri istisna olmaqla), enerji təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin elektroenergetika sahəsində əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimini keçirir və onların biliklərini yoxlayırlar;

3.1.3. dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerji təchizatı müəssisələrinin, istehlakçıların yeni və ya yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, enerji təchizatı sxemini dəyişən elektrik və istilik qurğularının enerji təchizatı layihələrini razılaşdırır və *Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli qərarı ilə müəyyən edilən güc haddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı verir;*¹

~~3.1.4. dövlət elektroenergetika müəssisəsinin yeni elektrik və istilik qurğularının istismara verilməsi üzrə istismarına xüsusi icazə verən işçi komissiyalarının tərkibində iştirak edir;~~²

3.1.5. elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güç) alınması üçün verilən texniki şərtlər mövcud qaydaların tələblərinə cavab vermədikdə onlara yenidən baxılmasını texniki şərti verən təşkilatdan tələb edir;

3.1.6. enerji təchizatı müəssisələri tərəfindən təqdim olunan dövlət statistik formalı (9 №-li) elektrik enerjisinin istehlakı barədə aylıq hesabatlar əsasında komplekslər üzrə elektrik enerjisi istehlakını təhlil edir;

3.1.7. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində, həmçinin sahibkarlıq subyektı olmayan digər istehlakçılarda (məişət abonentı istisna olmaqla) yoxlamalar aparır;

3.1.8. Nazirlikdən və digər orqanlardan daxil olan səlahiyyətinə aid olan məsələlər üzrə hüquqi akt layihələrini hazırlayır və müvafiq qaydada baxılmaq məqsədilə göndərilən hüquqi akt layihələri barədə rəy və təkliflərini təqdim edir;

3.1.9. müəyyən edilmiş qaydada enerjiyə qənaət sahəsində beynəlxalq və qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və təbliğ edir;

3.1.10. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür və cavab hazırlayır;

3.1.11. bu Əsasnamə ilə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Nazirliyə təqdim edir.

4. İdarənin hüquqları

4.1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən enerji resurslarından səmərəli istifadənin, təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsinə, müvafiq sahəyə dair qanunvericilik normalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;

4.1.2. səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinə (hüquqi, vəzifəli və fiziki şəxslərə):

4.1.2.1. Normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş tələblərlər vermək;

4.1.2.2. qəza, yanğın, habelə işçi heyəti, əhəlinin həyatı üçün təhlükə yaradan halların qarşısının alınması ilə əlaqədar elektrik və istilik qurğularının dərhal enerji şəbəkəsindən açılmasına göstəriş vermək və dövlət müfəttişlərinin (onların xidməti vəsiqələri əsasında) bu qurğulara (məişət abonentinin elektrik və istilik qurğuları istisna olmaqla) günün istənilən vaxtı maneəsiz buraxılması;

4.1.2.3. texniki istismar və təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər hüquqi aktların tələblərinin kobud surətdə pozulması nəticəsində qəza, yanğın, bədbəxt hadisələrin baş verməsinə şərait yaratdıqlarına görə yaxud texniki istismar və təhlükəsizlik texnikası qaydaları, təlimatlar və digər hüquqi aktlar üzrə biliklərin yoxlanılmasından

keçməyən enerji təsərrüfatına cavabdeh şəxslərin, mühəndis-texniki heyətin, enerjitexniki heyət işçilərinin elektrik və istilik qurğularındakı işlərdən kənarlaşdırılması barədə tələbnamələr vermək;

4.1.2.4. enerji təchizatı müəssisələrindən elektrik enerjisinin istehlakı barədə aylıq hesabatları tələb etmək;

4.1.2.5. inzibati xətalərin törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat vermək;

4.1.2.6. istehlakçıların, enerji təchizatı müəssisələrinin və dövlət elektroenergetika müəssisələrinin vəzifəli şəxsləri mövcud qayda və qanunların tələblərinə əməl etmədiklərinə görə dəfələrlə verilmiş tələbnamələr yerinə yetirilmədikdə həmin şəxslərin işdə qalıb-qalmamaları barədə rəhbərlikləri qarşısında tələblər qoymaq;

4.1.3. İnzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinə aid olan inzibati xətalər haqqında protokol tərtib etmək və inzibati xəta haqqında işə baxmaq;

4.1.4. dövlət elektroenergetika müəssisəsindən, müstəqil enerji istehsalçılarından, enerji təchizatı müəssisələrindən, istehlakçılardan, həmçinin icra hakimiyyəti orqanlarından səlahiyyətinə aid məsələlər üzrə məlumatlar almaq üçün onlara müraciət etmək və məlumatları əvəzsiz olaraq almaq;

4.1.5. dövlət elektroenergetika müəssisələrinin, müstəqil enerji istehsalçılarının fəaliyyəti ilə bağlı Nazirliyə təkliflər vermək;

4.1.6. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarındakı, enerji təchizatı müəssisələrində, istehlakçılarda enerji resurslarından istifadə, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasında, elektrik şəbəkələrinin qorunmasında və səlahiyyətinə aid digər məsələlər üzrə aşkar edilmiş çatışmazlıqlar və pozuntular haqqında sənədləri, eyni zamanda Dövlət Enerji Nəzarəti İdarəsinin vəzifəli şəxslərinin verdiyi tələbnamələrin icrası təmin edilmədikdə tədbir görülməsi üçün aidiyyəti icra hakimiyyəti və hüquq mühafizə orqanlarına göndərmək;

4.1.7. istehlakçılarda aşkar edilmiş pozuntular barədə enerji təchizatı müəssisəsi tərəfindən tərtib edilmiş aktlar mövcud qaydaların tələblərinə uyğun olmadıqda onlara yenidən baxılması barədə qərar verir;

4.1.8. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmədə iddiaçı, cavabdeh və üçüncü şəxs qismində iştirak etmək;

4.1.9. fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək.

5. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarə bilavasitə Nazirliyə tabedir.

5.2. İdarə sektorlardan və yerli bölmələrdən ibarətdir. İdarə öz fəaliyyətini bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

5.3. İdarənin yerli bölmələrinin əsasnamələri Azərbaycan Respublikasının Energetika Naziri (bundan sonra - Nazir) tərəfindən təsdiq edilir.

5.4. İdarənin və yerli bölmələrin strukturu və ştat cədvəli Nazir tərəfindən müəyyən edilir.

5.5. İdarəyə nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. İdarə rəisi idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.6. İdarə rəisinin Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini var.

5.7. İdarənin inzibati vəzifə tutan dövlət qulluqçuları Nazirlə razılaşdırmaqla, yardımçı vəzifə tutan dövlət qulluqçuları isə birbaşa İdarə rəisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.

5.8. İdarənin baş mühasibi, yerli bölmələrin rəhbərləri və onların müavinləri Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.

5.9. İdarə rəisi:

5.9.1. İdarənin işini təşkil edir və ona rəhbərlik edir;

5.9.2. Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr, sərəncam və qərar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.9.3. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.9.4. İdarənin fəaliyyəti ilə bağlı illik iş planını təsdiq edir;

5.9.5. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.9.6. İdarənin icraatında olan inzibati xətalər haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır;

5.9.7. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərində, həmçinin sahibkarlıq subyekti olmayan digər istehlakçılarda

(məişət abonentı istisna olmaqla) İdarənin işçiləri tərəfindən aparılan yoxlamaların yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olunan sənədlərə) baxılmasının nəticələri üzrə qərarlar çıxarır;

5.9.8. İdarənin və yerli bölmələrin dövlət qulluqçularının vəzifə təlimatlarını təsdiq edir;

5.9.9. İdarənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür və müvafiq sahədə xüsusi fərqlənən işçilərin fəxri adlarla təltif edilməsi üçün Nazirliyə təkliflər verir;

5.9.10. İdarəni təmsil edir.

5.10. İdarə rəisinin müavini ona idarə rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və yerli bölmələrin işinə rəhbərlik edir, bu vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.11. İdarə rəisinin müavini İdarənin icraatında olan inzibati xətlər haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır.

5.12. İdarə rəisi eyni zamanda Azərbaycan Respublikasının enerji nəzarəti üzrə baş dövlət müfəttişidir. İdarə rəisinin müavini Azərbaycan Respublikasının enerji nəzarəti üzrə baş dövlət müfəttişinin müaviniyədir. İdarənin tərkibində olan sektorların müdirləri, yerli bölmələrin rəhbərləri və onların müavinləri enerji nəzarəti üzrə böyük dövlət müfəttişləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi inzibati vəzifələri tutan digər əməkdaşları isə enerji nəzarəti üzrə dövlət müfəttişləridir.

5.13. Enerji nəzarəti üzrə böyük dövlət müfəttişləri və enerji nəzarəti üzrə dövlət müfəttişləri:

5.13.1. təsdiq edilmiş illik iş planına və müvafiq iş bölgüsünə əsasən müvafiq sahədə fəaliyyət göstərən subyektlərdə yoxlamalar aparır və nəticələrini aktla rəsmiləşdirir;

5.13.2. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş tələbnamələr verir və onların icrasını təmin etmək üçün tədbirlər görür;

5.13.3. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər alır;

5.13.4. inzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edir;

5.13.5. bu Əsasnamədən irəli gələn və səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5.14. İdarənin vəzifəli şəxslərinin verdiyi tələbnamələr mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq, elektrik və istilik enerjisi ilə təchizatın subyektləri (hüquqi, vəzifəli və fiziki şəxslər) tərəfindən əməl edilməlidir.

5.15. İdarənin vəzifəli şəxsləri vəzifələrinin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsən məsuliyyət daşıyırlar.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 07 dekabr 2016-cı il tarixli 07 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 07 dekabr 2016-cı il tarixli 07 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı ilə "Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsi"nin 3.1.3-cü yarımbənddə ", **onların istismara buraxılmasına xüsusi icazə**" sözləri "**və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli qərarı ilə müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı**" sözləri ilə əvəz edilmişdir.

² 07 dekabr 2016-cı il tarixli 07 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı ilə "Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsi"nin 3.1.4-cü yarımbənd ləğv edilmişdir.